

ARZU MƏMMƏDOV
AMEA Naxçıvan Bölümü
E-mail: yarasa65@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ƏTRAF MÜHİT AMİLLƏRİNİN BEZOAR KEÇİSİNİN SAY DİNAMİKASINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Məqalədə Xordalılar tipinin an inkişaf etmiş sinifini formalaslaşdırın məməli (Mammalia) heyvanları və müxtar respublika ərazisində yayılmış *Bovidae* fəsiləsinə mənsub bezoar keçisi haqqında məlumat verilir. Vəhşi keçinin mənsub olduğu *Capra cinsinə* müasir dövrdə dünyada 9 növündən və 11 yarımnövündən yayıldığı müəyyən edilmişdir. Bezoar keçisi qədim Asiya fauna kompleksinin xarakterik nümayənlərlərindəndir. Kiçik Qafqazda müasir növə bənzər heyvanlar yalnız Daş dövrünün sonlarında, növün indiki yayıldığı ərazisinin simal-qorbində olmuşdur.

Açar sözlər: *Capra aegagrus*, dişi sayı, əmür uzunluğu, infrastruktur fəaliyyəti.


Vəhşi növlərin populyasiyaları dünyada və ölkəmizdə hər keçən gün sürətlə yox olmaqdadır. Bunun əsas səbəbi kimi insan fəaliyyəti nəticəsində ətraf mühitin çirkənməsi və yaşayış mühitlərinin korlanması göstərilir. İstər flora, istərsə də fauna baxımından dünyının ən ənənəvi bölgələrindən biri olan və bir çox növlərin əmələgəlmə mərkəzi hesab olunan müxtar respublikanın ərazisi min illərdən bəri müxtəlif sivilizasiyalara səhna olmuşdur.

Bu dövrlər ərzində təbiət bir çox dəyişikliklərə məruz qalmış və bu dəyişiklik son 200 ildə daha da artmış və nəticədə bir çox heyvan növlərinin nəslə tükənmış və ya təhlükə altına girmişdir. Geoloji tarix baxımından Ön Asiya formalaslaşma ocağına daxil olan, Kiçik Qafqazın cənub-şərq qurtaracağı hesab olunan bu ərazi flora və faunanın yüksək endemizmə zəmin yaratmışdır.

Biomüxtəltifliyin rəngarəngliyi, zənginliyi və həssaslığı ilə əlaqədar olaraq Naxçıvan MR-in böyük bir hissəsi Qafqaz ekoregionunun prioritət dəhlizlərindən birinə daxil edilmişdir. Son 15-20 ildə bölgədə kənd və xalq təsərrüfatı infrastrukturlarının intensifikasiyası, müxtəlif ziyanvericilərə qarşı kimyəvi vasitələrdən istifadə, yeni qorunan ərazilərin yaranması, sərhədyanı konfliktler və s. ilə əlaqədar olan nəzərəcəarpacaq dəyişikliklər baş vermişdir [6, s. 210-215].

Əcdadi qaya keçisi olan əhəniləşdirilmiş ev keçisi – *Capra hircus* bu ərazidən dünən yaxşılmışdır. Bu baxımdan, yabanı keçi, əkinçilik və heyvandarlığın inkişafında atılan ilk addımlardan biri olmuşdur.

Material və metod. Tədqiqatın obyekti təşkil edən Bezoar keçisi – *Capra aegagrus* Erxleben, 1777 dünyada *Capra* cinsinə aid olan 9 növən biridir [15, s. 50-53; 16, s. 2-6]. Çöl keçisi – *C. aegagrus* növünün dünyada müəyyən edilən 5 yarımnövündən müxtar respublikanın ərazisində bir yarımnöv yayılmışdır (*C. a. aegagrus*). Dünya üzərində Qafqaz və Orta Şəhərin bəzi əlkələrində yayılmış çöl keçisinə müxtar respublikanın 1500 m və daha yüksək ərazilərdə rast gəlinir (şəkil 1, A-B).



Şəkil 1. Bezoar keçisi sürüsü və onun müxtar respublikada yayılma əraziləri.

Cütləşmə dövrü dekabr və fevral ayları arasındadır. Boğazlıq dövrü 5 ay olub, doğular may ayından başlayaraq iyun ayına qədər davam edə bilir. Ümumiyyətlə, əzik doğurlar və üçlü balaya da nadir hallarda rast gəlinir. Ortalama 13-16 il yaşayış vəhşi keçilərdə erkək fərdlərin ölüm yaşı ilə bağlı aparılan tədqiqatlarda ölümlərin əsasən 4-8 yaşlarında olduğunu 7 yaşından sonra azaldığı qeyd edilmişdir [11, s. 50-53].

Bezoar keçisinin sistematikadakı yeri. Qaya keçisi – *Capra aegagrus* Erxleben, 1777 ölkəmizdə yayılan, *Bovidae* fəsiləsinə mənsub 3 növdən biridir. Bu növ ölkəmizdə dağ keçisi, qaya keçisi və bezoar keçisi olaraq da adlandırılır [1, s. 191-195; 2, s. 226-230; 4, s. 17-20; 6, s. 218-236].

Caprinae (keçi) yarımfəsiləsinə daxil olan bezoar keçisi – keçmişdə çöl keçilərinin mədələrindən çıxan daşların (dartar) güclü bir panzəhər və dərman olduğu düşünüldündən panzəhər daşı mənasını verən "Bezoar" olaraq da adlandırılmışdır [10, s. 85-96; 14, s. 47-50].

Qaya keçisinin sistematikadakı yeri aşağıdakı cədvəldə öz əksini tapmışdır (cədvəl 1).

Cədvəl 1

Ölkəmizdəki bezoar keçisinin sistematikadakı yeri		
Aləm	Animalia	Heyvanlar
Tip	<i>Chordata</i>	Onurğalılar
Sinif	<i>Mammalia</i>	Məməlilər
Dəstə	<i>Artiodactyla</i>	Cütdırnaqlılar
Yarımədəstə	<i>Ruminantia</i>	Kövşəyənlər
Fəsilə	<i>Bovidae</i>	Buynuzlukimilər
Yarıməfəsilə	<i>Caprinae</i>	Keçilər
Cins	<i>Capra</i>	Keçi
Növ	<i>Capra aegagrus</i> Erxleben, 1777 (bezoar keçisi)	

Caprinae yarımfəsiləsi 11 cinsi əhatə edir. Vəhşi keçinin mənsub olduğu *Capra* cinsin müasir dövrdə 9 növünün və bu növlərə aid 11 yarımnövünün yayıldığı müəyyən edilmişdir (cədvəl 2) [5, s. 14-25].

Bezoar keçisi – *C. aegagrus* Erxleben, 1777 növünün dünyada 5 yarımnövünün yayıldığı müəyyən edilmişdir. Bunlardan müxtar respublikanın ərazisində *C. a. aegagrus* yarımnövü yayılmışdır. Digər yarımnövləri isə *C. aegagrus blythei*, *C. aegagrus chialtaensis*, *C. aegagrus cretica* və *C. aegagrus turcmenica*-dir [13, s. 275-280].

Cədvəl 2

Caprinae yarımfəsiləsinə aid cins və növlər (Başkaya, 2000; Weinberg, 2002)

Cins	Növ	Cins	Növ
<i>Capra</i>	<i>aegagrus</i>	<i>Hemitragus</i>	<i>jemlahicus</i>
	<i>iberx</i>		<i>hiylocrius</i>
	<i>falconeri</i>		<i>jayakeri</i>
	<i>pyrenaica</i>		<i>sumatraensis</i>
	<i>cylindricornis</i>	<i>Caprlcornis</i>	<i>crispus</i>
	<i>hircus</i>	<i>Rubicapra</i>	<i>rubicapra</i>
	<i>lervia</i>		<i>pyrenalca</i>
	<i>caucasica</i>	<i>Nemorhaedus</i>	<i>oral</i>
<i>Ovis</i>	<i>numblana</i>	<i>Oreamnos</i>	<i>americanus</i>
	<i>candensis</i>	<i>Ovibos</i>	<i>moschatus</i>
	<i>dalli</i>	<i>Budorcas</i>	<i>taxicolor</i>
	<i>nivicola</i>	<i>Ammotragus</i>	<i>mervia</i>
	<i>ammon</i>	<i>Pseudois</i>	<i>nayaur</i>
	<i>orientalis</i>		
	<i>aries</i>		

Geniş yayılma ərazisine malik olduğundan bezoar keçisi, müxtəlif dövrlərdə fərqli elm adamları tərəfindən fərqli adlarla adlandırılmışdır. *Capra aegagrus* Erxleben, 1977 sinonimləri bunlardır; *Capra hircus aegagrus* Erxleben, *Capra ibex aegagrus* Erxleben. *Capra aegagrus* var. Jourensis Ivera, *Capra florstedti* Matschie və *Capra cilicica* Matschie [9, s. 314].

Ümumi xüsusiyyətləri. Buynuzlar erkəklərdə 150 sm qədər ola bilər. Dişilərdə isə qısa olub və 25-30 sm qədərdir. Qaya keçisinin tükükləri qısa, sıx və sərt qılı olub, rəngi qısqadır. Boz-sarımtıl olduğu halda, yazda isə qızılı qəhvəyidir.

Yaşılı bezoar keçisi təkəsinin boyu 130-180 sm, cidov hündürlüyü 80-100 sm, quyrugunluğu 15-20 sm və çəkisi 50-85 kq-dir. Dişinin ağırlığı isə 35-60 kq-dir. Gözələri olduqca böyük, kəllə skeletinin üz qismi uzunsovudur.

Cöl keçilərinin qoxu duyma hissələrinin çox kəskin olduğu, ən kiçik bir səs-kübü belə hiss etdikləri, bədən strukturlarının sürətli qaçma, sıçrayış və tullanmalarına əlverişli olaraq əzələli bədənə malik olduğu qeyd edilmişdir. Quyruları qısa və dik, alt tərafi çılpaq, yastlaşmış, quyrugun altında, xüsusi təkədə çox kəskin qoxular ifraz edən vəzi vardır. Ayaqdırnaqlarının altı çox kobud və düz qaya səthlərinə yapışmağa uyğunlaşmışdır [8, s. 410-416; 9, s. 212].

Bouchner (2000) bezoar keçisinin ayagının kənarlarının daha yuvarlaq və ucu nun küt olması ilə ev keçisi izindən asanlıqla ayırd edilə biləcəyini göstərmişdir (şəkil 6.17).




Şəkil 1. Cöl keçisi (solda) və ev keçisinin izi (sağda) (Bouchner, 2000).

Erkəklərdə buynuzların maksimal uzunluğunun 127 sm, dişilərdə isə buynuzların 20-25 sm qədər olduğu müəyyən olunmuşdur. Buynuzların 4 yaşına qədər böyüdüyü, erkəklərdə isə həyatları boyunca buynuzların böyülməyə davam etdiyi, ancak maksimum buynuz böyüməsinin 2 yaşında reallaşlığı müşahidə olunmuşdur. 3 yaşından sonra buynuz böyüməsinin azaldığı, buynuzun dib diametrinin isə 5 yaşa qədər sürətlə böyüdüyü, 8 yaşda maksimuma, yəni 25 sm-ə çatdığı, ortalama isə 20 sm olduğu qeyd edilmişdir (şəkil 2, 3).



Şəkil 2. Səkkiz yaşındaki bir təkənin buynuz quruluşu (A.F.Məmmədov)



Şəkil 3. Səkkiz yaşındaki bir dişinin buynuz quruluşu (Turan, 1984).

Kecilərde cütlaşma (mate) noyabr ayının əvvəllərində başlayır. Bu dövrədə erkəklərin tez-tez diş üçün döyüdükləri, buynuzların döyüsdə çıxardığı sözlər sakit havada çox uzaqlardan eşidilir. Dişilərdə *estrogen* hormonun ifraz olunması noyabr ayının sonunda başlayır, dekabr ayının ortasında bitir. Bu dövrədə qan izləri qayalarda tez-tez müşahidə olunur. Cütluqla, bəzən bu dövrədə daha erkən və ya daha gec də olur.

Bozgazlı dövrü taxminən 5 ay davam edir, doğuş asasən aprel ayının sonundan may ayının sonuna kimi, bəzən isə mart ayının sonu-aprel ayının sonunda, hətta iyulda da müşahidə olunur. Ümumiyyətlə, yaşılı dişilərin iki, gəncərin bir bala, nadir hallarda isə bir dişinin üç bala doğduğu və dişilərin taxminən 20%-nin qısrı qaldığı müşahidə olunmuşdur.


Bunlar əlavə olaraq bu illər ərzində diş başına düşən ortalamə bala sayının 0.8 olduğu, yeni doğulan balaların bir həftə içərisində dik qayalıqlarda anası ilə gəzəcək vəziyyətə gəldiyi müşahidə olunmuşdur. Dişilər cinsi yetkinliyə 19 aylığında çatır. İki yaşındaki dişilərin bala verməsi gözlənilsə də qox dişinin 3 yaşından sonra doğmağa başladığı müşahidə olunmuşdur. Erkək balaların isə cütluşla üçün etdikləri *iyerarix* qarşısudur mələ 4 yaşında başlığındı müşahidə olunmuşdur. Muxtar respublikanın ərazilində bezoar keçisinin illər üzrə müşahidələri aparılmışdır (cədvəl 3).

Cədvəl 3

Bezoar keçisinin stasionarlarda 2011-2016-ci illər say göstəricisi

Müşahidə	Müşahidə olunan fərdlərin cinsiyyət xüsusiyyətləri								Σ
	Erkək fərdin yaş tərkibi		Diş və balalar						
İllər	2-4	5-9	>10	To	D	B	Cn	To	
2012	364	178	43	585	213	196	118	527	1404
2013	271	236	56	563	380	239	161	780	1343
2014	202	200	68	470	253	226	106	585	1055
2015	165	288	63	516	371	322	166	859	1375
2016	216	243	76	535	196	165	93	454	989
Cəmi	1218	1145	306	2669	1413	1148	644	3497	6166

Tədqiqat zamanı erkək fəndlərin yaş tərkibinə nəzər saldıqda 2-4 yaşında olanların ən çox 2012-ci ildə və ən az sayı isə 2015-ci ildə; 5-9 yaşda olanların ən çox 2015-ci ildə və ən az isə 2012-ci ildə; 10 yaşdan yuxarı fəndlərin isə ən çox 2016-ci ildə ən az isə 2012-ci ildə olduğunu görürük (histogram 1).



Histogram 1. Bezoar keçisinin erkək fəndlərinin illər üzrə yaş və say tərkibinin dinamikası.

Tədqiqat müddətində diş, bala və cavan fəndlərin illər üzrə say dinamikasına nəzər saldıqda diş fəndlər ən çox 2012-2015-ci illərdə (380-371 baş) və ən az isə 2016-ci ildə 196 baş olmuşdur. Ən çox bala 2015-ci ildə (322 baş) və ən az bala isə 2016-ci ildə olmuşdur (165 baş). Cavanların say dinamikasını nəzər saldıqda isə ən çox 2016-ci ildə (166 baş), ən az say isə 2014-cü ildə (106 baş) müşahidə olunmuşdur (histogram 2).



Histogram 2. Qaya keçisinin diş, bala və cavan fəndlərinin illər üzrə yaş və say tərkibinin dinamikası.

Qaya keçisinin illər üzrə balavermə faizinə nəzər saldıqda 2012-ci ildə 92%, 2013-ci ildə 62,9%, 2014-cü ildə 89,3%, 2015-ci ildə 86,8%, 2016-ci ildə isə 84,1% olmuşdur.

Dışı sayının digər illərə nisbətən o qədər də yüksək olmadığı 2012-ci ildə ən yüksək balavermə faizi (213:196; 92%) hesablanmışdır. Dışı sayının ən yüksək say göstəricisi 2013-2015-ci illərdə olmasına baxmayaq halavermə faizi isə ən aşağı (380:239 baş) və (371:322 baş) olmuşdur. Qaya keçisinin 15-20 il bəzi tədqiqatçılar isə 20-25 il qədər yaşadıqlarını qeyd etmişlər [6, s. 440-453; 8, s. 23-33].


Qaya keçisinin bitki mənşəli qidalalarla müxtəlisf otlar, təzə taxıl yarpaqları, ağacların zoğ və pöhrələri, yarpaqları, yosunlar, meyvələr, hamçinin, palıd – *Quercus spp.*, qaraağacı – *Ulmus spp.*, və sumaq – *Cotinus coggyria* kimi ağaç və kolların şiv və tumerucciqları ilə, ardıcılların – *Juniperus spp.* qozaları ilə qidalandıqları müəyyən edilmişdir. Tədqiqat dövründə qaya keçisində cinsiyət, mövsum və gün uzunluğuna görə istirahət və qidalanma davranışlarında fərqliliklər müşahidə olunurdu.

Yaşayış tarzı və mühiti. Bezoar keçiləri orazida 1500 m və ya daha yüksək qayağı sərt yerlərdə, mağaralar və kolluqların olduğu sahəlarda yayılmışdır. Sahələr erkən saatlarda yüksək yerlərdə otlayaraq, axşama doğru təkrar kollu bölgəsinə qayıdırırlar. Gündə havanın isti vaxtlarında bir müddət otlamayaqara verərək kölgəli bir yerdə istirahət edir, axşamüstü təkrar otlamayaqara çıxırlar. Keçilərin qaranlıq düşənə qədər otlaqları, ay işığı olan gecələrdə otlamanın sahəsə qədər davam etdiyi və gündə bir dəfə su içməyə endikləri müşahidə olunur.

Bundan başqa, bezoar keçisi üçün əsasən 5 yaşayış mühiti müəyyən edilmişdir və növün onları hansı nisbətdə istifadə etdikləri aydınlaşdırılmışdır. Bezoar keçiləri kiçik təpələri 5,3%, yarğanları 7,2%, otla örtülüş yamacları 15,3%, qayalıq yamacları 42,1%, qaya çıxıntıları və oyquularını isə 30,1% nisbətdə istifadə edirlər.

Qaya keçisinin yaşayış mühütinin seçiminin yalnız dağlarda məhdud olmadığı, hər hansı bir yüksəklikləri, 3800 m-a qədər qayalıq və sərt yerlərdə yayıldığı da müşahidə olunur. Qaya keçisinin on çox istifadə etdiyi yaşayış mühürləri qayalıqlar, sərt ucuруmlar, ardıcılıqlarla örtülü vadilərdir. Doğum dövründə dişilərin yaşı erkəklərə nisbətən dağların atəklərində yaşadıqları müşahidə olunmuşdur. Bu biotoplar hər mövsümde zəngin yem örtüyü ilə örtülüdür.

Dünyada yayılışı. Çöl keçisi Azərbaycan Respublikasında, Türkiyə, Ermənistan, Gürcüstan, İran, Rusiya, Ösfqanistan, Pakistan, Qafqaz, İraqın şimal-şərqi, Asyanın şərqiində Sind və Balucistana qədər yayılmışdır (şəkil 3) [10, s. 90-95].



Şəkil 4. Çöl keçisi *Capra a. aegagrus*-un dünya üzərində yayıldığı ölkələr.

Çöl keçiləri dağların d. s. 3000 m yüksəkliklərinə qədər sərt qayalıqlar, ağac və kollarla, otlarla örtülü qayalı dağlarda da müşahidə edilmişdir (Şahbuz rayonun Küküdağ ərazisi).

Muxtar respublikanın ərazisində 1000-3900 m d.s.h.-da Sədərək rayonunun Vəlidə ərazisində başlayaraq ərazinin bütün orta və yüksək dağlıq zonanın sildirim qayalıqlarına qədər müşahidə olunur.

Muxtar respublikadakı mühafizə olunan ərazilərdən yaylaq kimi istifadə, mal-qarann intensiv otarılması bozqır sahələrin otunun yandırılması, ərazidə yayılmış növün ciddi təhlükə ilə qarşı-qarşıya qalmamasına səbəb olmuşdur.

Kiçik təhlükə kimi görünən şəxsi təsərrüfatlara plansız yol çəkişləri və istifadəsi biotopun tabii bütövlüyünün pozulmasına səbəb olmuşdur. İqtisadi və ekoloji baxımdan tamamilə aydınlaşdırılmışdan və sadəcə qısa vaxt ərzində gəlir gətirən işlərin əraziyə tətbiq edilməsi növü böyük təhlükə ilə qarşı-qarşıya qoyur. Yuxarıda qeyd edilən təhlükələr nəticəsində bu günə qədər bir çox ekosistemlərin ekoloji bütövlüyünə böyük ölçüdə zərər dəyməsidır.

Subalp və alp zonalarda baş verən floristik dəyişkənlilik həm suksessiya prosesləri, həm də heyvan sürülarının müntəzəm otarılması nəticəsində müşahidə edilmişdir. Kəskin kontinental iqlim şəraitinə malik olan regionun yüksək dağlıq zonalarında yayılmış fauna növlərinin tabii yaşayış sahələrinin azalması və dəyişilmə səbəblərindən biri də qayalıqların dağlıqlara qərəb yayılması nəticəsində yaşayış biotoplarının itirilməsi və ya dağlara qərəb yayılmasıdır. Nəticədə senozların öz tabii quruluşunu itirərək ikinci dərəcəli ərazilərə çevriləməsi baş verir ki, bütün bunlar senozlarda fauna növləri arasında mövcud nisbatın dəyişilməsinə, hətta bəzi növlərin itirilməsinə gətirib çıxarmışdır. Məhz buna görə də əraziyə davamlı ekoloji monitorinqin aparılması səmərəli mühafizənin mümkün tədbirlərindən biri ola bilər.

ƏDƏBİYYAT

1. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış Məməlilər (Mammalia) faunasının mənşəyi və filogenetik şaxələnməsi // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2017, c. 13, № 4, s. 190-197.
2. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının azsaylı quru onurğalar faunası // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, c. 12, № 4, s. 225-233.
3. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının məməlilər (Mammalia) faunası // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, c. 12, № 2, s. 205-217.
4. Talibov T.H., Veynberq P.I., Məmmədov I.B. və b. Azərbaycanda Asiya muflonu və bezoar keçisiinin qorunma strategiyası (Стратегия сохранения Азиатского муфлона и беzoарового козла в Азербайджане). Naxçıvan: Əcəmi, 2007, 72 s.
5. Başkaya Ş., Öğürlu İ. Türkiye'nin önemli av hayvanlarının biyolojisi ve habitatları. seminer notları. İstanbul, 2001, 28 s.
6. Çanakçıoğlu H., Mol T. // Yaban hayvanları bilgisi, İstanbul: İstanbul Üniversitesi Orman Fakültesi, 1996, № 440, 550 s.
7. Demirsoy A. Türkiye omurgalıları: Memeliler. Türkiye omurgalı faunasının sistematik və biyolojik özelliklerinin araştırılması və koruma önlemlerinin saptanması. Ankara, 1996, 292 s.
8. Demirsoy A. Yaşamın Temel Kuralları Omurgalılar. C. III, Kism II: Amniyota (Sürüngenler, Kuşlar, Memeliler). Ankara, 1992, 920 s.
9. Hüs S. Av hayvanları ve avcılık // İstanbul Üniversitesi Orman Fakültesi Yayınevi, İstanbul, 1974, № 202, 406 s.
10. Turan N. Antalya-Termesos yaban keçisi (*Capra aegagrus aeggarus* L.) populasiyanın gelişimi, bugünkü durumu ve sorunları / Türkiye ve Balkan ülkelerinde yaban hayatı uluslararası sempozyumu. İstanbul, 1987, s. 83-105.
11. Korshunov V.M. Ecology of the Bearded Goat *Capra aegagrus* Erxleben 1777 in Turkmenistan / Biogeography and Ecology of Turkmenistan. Netherlands, 1994, pp. 231-246.
12. Luikart G., Pidancier N., Martin J.F., Taberlet P. Molecular Genetics, Systematics and Conservation of Capra Taxa / Workshop on Caprinae Taxonomy (8-10 May, METU), Turkey, 2000, pp. 45-56.
13. Shackleton D.M. Wild Sheep and Goats and their relatives: Status Survey and Conservation Action Plan / IUCN/SSC Caprinae Specialist Group. IUCN, Grand, Switzerland and Cambridge, UK, 1997.
14. Spitzerberger F. Zur Verbreitung und Systematik Türkischer Soricinae (Insectivora, Mamm.) // Ann. Naturhistor. Mus. Wien., 1968, v. 72, pp. 273-289.
15. Talibov T.H., Weinberg P.I., Məmmədov I.B. et al. Conservation Strategy of the Asiatic Mouflon (*Ovis [orientalis] gmelini* Blyth) and the Bezoar Goat (*Capra aegagrus* Erxleben) in Azerbaijan / Zazanashvili N., Mallon D. Status and Protection of Globally Threatened Species in the Caucasus. CEPI: Biodiversity Investments in the Caucasus Hotspot 2004-2009. Tbilisi: CEPI, WWF, Contour Ltd., 2009, pp. 46-52.
16. Weinberg P.L. *Capra cylindricornis* // Mammalian Species, 2002, pp. 1-9.

Арзу Мамедов

ОЦЕНКА ВОЗДЕЙСТВИЯ ФАКТОРОВ ОКРУЖАЮЩЕЙ СРЕДЫ НА ДИНАМИКУ ЧИСЛЕННОСТИ БЕЗОАРОВОГО КОЗЛА В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ

В статье даны сведения о распространении безоарового козла на территории автономной республики и численности по годам исследования взрослых и молодых особей, детёнышей, самок и самцов. *Capra aegagrus* Erxleben 1777 единственный распространенный в нашей стране вид из трёх видов семейства *Bovidae*.

За период исследования самая высокая численность (380-371 особь) самок безоарового козла подсчитана в 2012-2015 годах, меньшее (196 особей) в 2016 году. Детёныши по численности (322 особи) преобладали в 2015 году, а самая меньшая их численность (165 особей) зарегистрировано в 2016 году. Большая численность – 166 особей молодых коз наблюдалась в 2015 году, меньшая – 106 особей в 2016 году. Плодовитость горного козы по годам составила в 2012 году – 92%, 2013 году – 62,9%, 2014 году – 89,3%, 2015 году – 86,8% и в 2016 году – 84,1%. По научным сведениям продолжительность жизни горного козла составляет 15-20, а по некоторым данным 20-25 лет. Безоаровый козел – характерный представитель древнего Азиатского фаунистического комплекса. Основные факторы окружающей среды, влияющие на динамику численности – использование территорий для интенсивной пастьбы скота, скижание травы степных участков, непланомерная инфраструктурная деятельность человека обуславливают серьёзную опасность для вида.

Ключевые слова: *Capra aegagrus*, численность самок, продолжительность жизни, инфраструктурная деятельность.

**ASSESSMENT OF THE ENVIRONMENTAL FACTORS IMPACT
ON THE NUMBER DYNAMICS OF BEZOAR GOATS
IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

There is given information about distribution area of bezoar goat in autonomous republic, their puppies, an elderly male and female individual on the article. *Capra aegagrus* Erxleben 1777 is one of the three species belonging to the *Bovidae* family, spread throughout in our country.

During the study, when looking the age group of males of *Capra aegagrus* species there have been observed: majority of them aged 2-4 years old in 2012 and at least in 2015; most of them aged 5-9 years old in 2015 and at least in 2012; most of individuals aged over 10 years old in 2016 and at least in 2012. In the study period, looking at the dynamics of numbers of females, teens and puppies, most females in 2012-2015 (380-371), least in 2016 by 196 have been observed. The most number of cubs was in 2015 (322) and the least – in 2016 (165). Considering the dynamics of juvenile populations, the highest number was seen in 2016 (166) and the lowest number in 2014 (106). Considering the fertility percentage of rock goat: 92% in 2012, 62,9% in 2013, 89,3% in 2014, 86,8% in 2015, 84,1% in 2016. In 2012, the highest fertility percentage (213: 196; 92%) have been calculated in 2012 despite fact that the number of female was not so high compared to other years.

Despite the fact that the highest number of females was in 2013-2015, the percentage of fertilization was lowest (380: 239) and (371: 322). Some scientists have noted that rock goat lives 15 to 20 years old, another researchers have noted that they lives up to 20-25 years. Bezoar goat is characteristic represent of the ancient Asian fauna complex. The main factors that influence the dynamics of the species: the use of areas as pasture, intensive grazing of cattle, burning of grasses, unplanned road construction and the fact that the species has been exposed to serious danger.

Keywords: *Capra aegagrus*, number of females, life expectancy, infrastructural activity.

(AMEA-nın müxbir üzvü İlham Ələkbərov tərəfindən təqdim edilmişdir)